

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 29 iyul 2017-ci il № 57 (2174)

Qiyməti 25 qəpik

“Böyük Qələbənin əsgəriyik biz!”



Sən əsgərsən!

Sən Azərbaycanın əsgəri-sən! Səngər sənin nəfəsinlə isinir, səngərin təması sənin iradəni, qətiyyətini oxzarlayır. Niyə burada olduğunu bütün çalalarıyla dərk edirsən. Bilirsən ki, sənin döyüş növbətçiliyin düşmənin təpənişini çilikləyir, düşməni səndən, sənin əsgər yoldaşlarından çəkinir. 2016-cı ilin aprelində də gördü ki, sən ondan güclü-sən. Dərk etdi ki, Azərbaycan əsgərinin vətənpərvərliyi də silahdı. Özünün də, yardımına ümid olduqlarının da silahları Azərbaycan əsgərinin vətənpərvərliyindən çox zəifdir. Samirlərin, Muradların, Çingizlərin döyüş yolunu hərbi xidmət amalı bilənlər erməniliyi çilikləyəcək, onların işğal niyyətlərini alt-üst edəcək. Onu da

dərk etdilər ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmazsa, siz döyüşəcək, döyüşü qələbəylə tamamlayacaqsınız.

Təmas xəttində xidmət edirsən. Sən də hərbi xidməti qalib ordunun əsgəri kimi tamamlamaq, Qələbənin əsgəri, Qələbə əsgəri olmaq istəyirsən. Onda yollarınıza səpələncək çiçəklərin ətrini indidən hiss edirsən. Onu da bilir-sən ki, indiyəcən belə ətir dadmamısan. Sənin gəlişinə (və gəlişinizə!) qərubsəmiş çiçəklərin ətrindən bir duruluq duyacaqsan.

Əsgər yoldaşlarınla söhbətlərinizi xatırlayırsanmı? - "Vətən borcu hərbi xidmətlə ta-

mamlanmır. Vətən borcu son nəfəsəcən ödənilməli borcdu. İşğaldan azad edəcəyimiz ərazilərdə kəndlərin yenidən qurulmasında da iştirak edəcəyik". Bu qətiyyət sizin vətənpərvərliyinizin təsdiqi. Yolunu gözləyənlər səni Böyük Qələbədə sonra qarşılamaq murazıyla günləri ay edir. Bunu bilir-sən. Ona görə də həmin günün tezleşməsinin təş-nəsin...

Hərbi xidmətə gələndə səni uğurlayanlara dediklərini xatırlayırsan: "Qələbə üçün gedirəm. İşğaldan azad edəcəyimiz torpaqları bizdən sonra hərbi xidmətə çağırılanlar qoruyacaq!". Mərmilərlə, güllələrlə yaralanmış torpaqlarımızın yaraları onda qaysaqlayacaq. Şəhidlərimizin anaları səni (sizi) oğlu evəzi bağrına

basacaq. "Əsgərlərin hamısı balamdı!.." - deyən analar bu kövrək, bu qürurverici görüşü gözdə saxlayın, biləcəklər...

Döyüş növbətçiliyinin məsuliyyətini də yaşayırınsınız, qürurunu da. O məsuliyyət də, o qürur da hərbi xidmətin sizə aşıladığı mənəvi dəyərlərdir...

İndi döyüş növbətçiliyində-sən. Sizə tapşırılmış ərazini qoruyursunuz. Əsgər üçün Vətən qoruduğu torpaqdan başlanır. Vətəni qoruyursunuz - min illik tariximizi qoruyursunuz, mədəniyyətimizi qoruyursunuz. Siz Azərbaycanın əsgərisiniz!..

"Böyük Qələbənin əsgəriyik biz!" - deyəcəyiniz günə az qalıb...

"Azərbaycan Ordusu"




“Tapşırıqları yerinə yetirəcəyik”

3-cü səhifədə



Şəhidin medalı ailəsinə təqdim olunub

4-cü səhifədə



“Vətənə xidmət ən şərəfli peşədir”

4-cü səhifədə



Mənəvi-psixoloji hazırlıq yüksək səviyyədə təşkil edilir

5-ci səhifədə

Azərbaycanın Müdafiə naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşüb.

Ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas götürülərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən "Super Muşak" təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Ya-



qub Çaudrini Müdafiə nazirinə təqdim edib.

General-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatı

Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir.

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sisteməlik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.

Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibənin və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın ağır yaralanması hər kəsə bellidir.

25 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mermilər Silahlı Qüvvələrimizin mövqələrinə atılıb.

Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sisteməlik şəkildə və qəsdən törədilir. Həmçinin, Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhriki addımlarla müşayiət olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta "parlamentində" 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən "prezident" seçkisinin keçirilməsi bunun əyani sübutudur.

Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalını bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib.

Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Jurnalistlər Prezidentə minnətdarlıq edirlər

KİV işçiləri jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsinin və üçüncü binanın təməlinin qoyulmasının sevincini yaşayırlar.

Redaksiyaların kollektivləri, yeni binada mənzillə təmin olunan media işçiləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlamaqda davam edir, bu nəcib və xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına hədsiz minnətdarlıqlarını bildirirlər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC kollektivinin Prezidentə ünvanlanmış məktubunda ölkəmizdə fəaliyyət göstərən KİV-lərə hərtərəfli dəstək tədbirləri, xüsusən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan ardıcıl addımlar dövlətimizin başçısının medianın inkişafına göstərdiyi diqqət və qayğının bariz təzahürü kimi dəyərləndirilir.

"Reyting" qəzetinin baş redaktoru Afiq Mirzə də daha 255 jurnalisti mənzillə təmin etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirir. O, məktubunda Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi mədiyyətə, dəstəkdən, qayğı və diqqətdən söz açaraq yazır: "Mənzil şəraiti ağır olan bir çox jurnalisti evlə təmin etdiniz. Bu, təbii ki, mənim, həmçinin kirayələrdə

yaşayan çoxsaylı jurnalistlərin də böyük sevincinə səbəb oldu. Onların sırasında "Reyting" qəzetinin baş redaktor müavini Fazil Əhməd də var. Buna görə Sizə kollektivimizin dərin təşəkkürünü çatdırıram".

Daha bir məktub Şirvan şəhərindən göndərilib. "Həftə içi" qəzetinin bölgə müxbiri Səxavət Məmmədli, "İşıq" qəzetinin redaktor əvəzi Fəxrəddin Rəhimov, "Dünya və biz" jurnalının əməkdaşı Qaçay Həsənlı, "Təzadlar" qəzetinin müxbiri Fərhad Səlimov və başqaları da bu qayğıdan səmimiyyətlə yazıblar.

**AZƏRTAC-ın
materialları əsasında**



"Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində keçirilən "Səhra mətbəxi" müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gəliblər.

sabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gəliblər.

"Səhra mətbəxi" müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbiçiləri Moskvaya gəlib

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.

İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.



Döyüş hazırlığı

“Tapşırıqları yerinə yetirəcəyik”

Ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzindədir. Azərbaycan Ordusunu daha da güclənməsi əsgərin döyüş hazırlığının səviyyəsindən asılıdır. Bu vəzifənin yerinə yetirilməsində Silahlı Qüvvələrimizin hazırlıqlı kadr heyəti əsas vasitələrdən biridir.

Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır.

Xüsusi hazırlıq vasitəsilə əsgərlər taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdislərə də yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar əsgərlərə döyüş zamanı vəziyyətdən çıxış üçün düz-



gün qərar qəbul etmək imkanı yaradır.

Bu fikirləri "N" hərbi hissənin artilleriya divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Rauf İbrahimovla müzakirə edərək batareyanın döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətə yaxınlaşdıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq etdirdilər.

- Dərs kiçik bir döyüş mühitidir, uzun olmayan təlim şəraitidir. Əsgərlər bu prosesdə öyrənməklə yanaşı, həm də müəyyən təcrübələrə yiyələnirlər. Təlimin, keçirilən döyüş

hazırlığı dərslərinin əsgərlərin formalaşması baxımından əhəmiyyəti böyükdür. Onlar dəqiqlik, konkretlik, çeviklik, intizamlılıq, dözümlülük kimi yüksək dəyərləri daha çox məşq prosesində əldə edə bilirlər, - top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Natiq İsmayılov bildirdi.

Dərs prosesi ilə yaxından tanış olduğumuzu gören mayor Rauf İbrahimov şəxsi heyətin həyata keçirdiyi işlərin ardıcılığını qeyd etdi: "İlkin olaraq batareyanın baş zabiti gələn məlumatları qeydiyyata aparır və onu kağıza köçürür. Sonra zabıt nişangah hədəflərin hansı tərəfdə olmasını bilmək üçün direksiya bucaqlarını hesablayır. Əldə olunan məlumatları top komandirine ötürür. Informasiya ilə təchiz olunan top komandiri həmin məlumatları tuşlayıcıya istiqamətləndirir. Alınan koordinatlar nişangaha qoyulduqdan sonra topun lüləsi nəzərdə tutulan tuşlama nöqtəsinə istiqamətləndirilir. Bundan sonra batareyanın baş zabitinə şəxsi heyətin tapşırığı yerinə yetirməyə hazır olması haqqında məlumat verilir. Tapşırığın sona çatdırılması üçün baş zabitin "Atəş" komandası gözlənilir. Atəşin həyata keçirilməsi ilə tapşırıq sona çatmış hesab olunur".

Əsgər Anar Bağırov 6 aydır ki, artilleriya bölməsində xidmət edir. Keçirilən dərslərin hesabına vacib artilleriya silahı

olan topun taktiki-texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəyib: "Hücuma hazırlıq zamanı uzaqıquran toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə də bizlər bütün silahların, xüsusən də topun taktiki-texniki xüsusiyyətlərini dərinləndirərək öyrən-



məliyə. Bu işdə əsasən dəqiqlik xüsusi əhəmiyyət daşıyır. Silah dəqiqliyə əməl etməklə dərinlikdə yerləşən düşmənin artilleriyasını, canlı qüvvəsini, istehkam qurğularını məhv edə bilər. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyadaları atəş dəstəyi ilə təmin etməkdir. Piyadalara yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Bu hərbi texnika ilə necə davranmağın

sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlər mütəmadi olaraq məşğələlər keçirir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. Əsgərlərimiz dəqiq koordinatlar əsasında topla zərbə endirmək qabiliyyətinə malikdirlər".

Əsgər Nicat Tağıyev hesab edir ki, qısa müddətdə yetkin topçu kimi formalaşmış: "Topçu kimi mənim əsas vəzifəm batareyanın baş zabitindən aldığı tapşırıqları top heyətinə çatdırmaqdır. Eyni zamanda topu vaxtında döyüşə hazırlamaq, top heyətini döyüşə hazır vəziyyətə gətirmək, lazımı istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".

Əsgər Osman Rəsulov və İlkin Abuzərov bildirdilər ki, topçu olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada oldu-

ğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Aprel döyüşlərinin davamı gələrsə, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyik".

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR**



Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, əsgərlərin yaxın qohumları və dostlarının "Facebook" sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub. Məlumat əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin ("Facebook"da paylaşılan məlumatlara görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayı artır

nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında "dedovşına" hallarının artması göstərilir. Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək

onların "botinka"larını təmizləməyi tələb ediblər.

Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün "Facebook" səhifəsində məlumat paylaşmış. O bildirdi ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərək Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan

K.Akopyan hospitala yerləşdirilib.

Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz "Facebook" səhifəsində paylaşıdığı məlumatda bildirdi ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində

də müxtəlif bədən xəsarətləri alan 4 hərbiçisi hospitala yerləşdirilib.

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurban Petrosyan adlı istifadəçi edib. O bildirdi ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçmış.



Şəhidin medalı ailəsinə təqdim olunub

Bu ilin iyunda Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ailəsinə təqdim olunub.

Qusar rayonunda keçirilən mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Əfqan Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən qələbədən danışdı.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərək fədakarlıq və şücaət göstərdiyinə görə şəhid Sultan Şahvələdovun "Şücaətə görə" medalı ilə təltif olunması barədə Müdafiə

nazirinin əmri mərasim iştirakçılarında çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S.Şahvələdovun yaşadığı qısa, lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına deməyə əsas verir.



Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışdı, şəhidlərimizin xatirəsinə göstərilən ehtiramı, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezi-

denti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Sonda şəhidin ruhuna ehсан verilib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

"Bakcell" Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ötən həftə Cocuq Mərcanlıya səfər edən "Bakcell"-in əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli "Bakcell" nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər "Bakcell" nömrələri ilə də 3-cü dərəcədən sonra pulsuz danışacaqlar.

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülmüş Cocuq Mərcanlı kənd sakinisi Oqtay Həziyev də "Bakcell" tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

"Vətənə xidmət ən şərəfli peşədir"

Rabitəçilər də günün nizam qaydalarına uyğun xidmət edir

- Hərbi hissənin rabitəçiləri ilk növbədə döyüş növbəsi aparır, bilavasitə bölmələr arasında rabitənin yaradılması ilə məşğuldurlar, - zabit Həsən Mahmudov dedi. - Yuxarı

Müasir ordularda rabitə yə-tərincə önəmli bir vasitədir və əslində, rabitəsiz ordunun, əməliyyatların idarə edilməsi mümkünsüzdür. Qoşunlar üçün müasir rabitə həddindən

Nümunəvi xidmətilə seçilən zabitlərdən böyük komandiri kapitan Emil Hüseynovun, baş leytenant Türkan Cəfərovun komandiri olduğu bölmələr intizamı, hazırlığı, çalışqanlıığı ilə fərqlənir.

Azərbaycanın müxtəlif yerlərindən çağırılmış əsgərləri hərbi xidmət vahid ailənin övladlarına çevirib, dostlaşdı, əməliyyatların idarə edilməsi üçün müasir rabitə həddindən

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Aydın Novruzovu da bölmənin ən hazırlıqlı rabitəçilərindən biri kimi təqdim etdilər.

Aydın əsgəri xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdıb.

- Bu gün Vətənə xidmət ən şərəfli peşədir, - hərbi qulluqçu deyir. - Hər birimiz əlimizdən gələni etməliyik ki, Vətənimizin ərazi bütövlüyü təmin edilsin.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi o, istər çöl çıxışlarında, istərsə də təlimlərdə öz vəzifəsini yüksək bacarıqla həyata keçirir. Tabelikdəki rabitə vasitələrinin taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilir və onların üzərində işləməyi bacırır. Bir sözlə, hərbi hissənin ən hazırlıqlı və fəal rabitəçilərindəndir. Öz işinin peşəkari kimi daim öz həmkarlarına kömək edir, onlara bilmədiklərini başa salır.

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Komandanlıq tərəfindən verilən bütün döyüş tapşırıqları uğurla yerinə yetirilir.

- Əsas odur ki, rabitəçilər

öz üzərlərinə düşən vəzifələri yaxşı başa düşür, vəzifələrinə peşəkar münasibət göstərirlər, - zabit Anar Kazimov bildirdi. - Hərbi kollektivdə işgüzar ab-hava həm döyüş hazırlığı tədbirlərini həyata keçirəndə, həm də gündəlik xidmət prosesində özünü büruzə verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Komandanlıq tərəfindən verilən bütün döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır.

Xaçmazlı əsgər Çingiz Paşayev çox intizamlı, çalışqan əsgərdir. Öz vəzifəsinə daim məsuliyyət hissi ilə yanaşır, onları bacarıqla yerinə yetirir. Texnikaya, rabitə qurğularına onda da böyük həvəs var.

"Açıq qapı" günlərində onun valideynləri də hərbi hissədə olublar. Hərbi hissə komandiri valideynlərə minnətdarlıq edib ki, belə vətənpərvər, intizamlı övlad böyüdüblər. Nümunəvi xidmətinə görə Çingiz Paşayev dəfələrlə mükafatlandırılıb. Onu da bildirdilər ki, əsgərin ailəsinə nümunəvi xidmətinə görə təşəkkür məktubu da göndərilib.

- Hər kəsin borcu Vətənin keşiyində dayanmaqdır, - əsgər Paşayev deyir. - Mən də xidmətimi şərəfli borc kimi başa düşürəm və verilən tapşırıqları həvəslə, məsuliyyətlə yerinə yetirirəm.

Bacarıqlı əsgər olduğuna görə komandiri təklif edib ki, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmasın.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlkin Soltanov Füzuli rayonundadır. Çox intizamlı, hazırlıqlı, verilən tapşırıqlara də-



qiq və vaxtında əməl edən əsgərdir. Sürücü-elektrik kimi həmişə öz vəzifəsinə məsuliyyətlə yanaşır və texnikanın daim saz vəziyyətdə olmasını təmin edir. Onun idarə etdiyi kompleks aparatxana maşını "səfər"ə çıxmağa və "mars" keçməyə daim hazırdır. Hərbi hissə çöl çıxışına gedən zaman bölmələrimiz üçün çox gərəkli olan kompleks aparatxananın fasiləsiz fəaliyyətinin təmin edilməsində onun rolu böyükdür. Bir sözlə, çox hazırlıqlı, bacarıqlı və vətənpərvər bir hərbi qulluqçudur.

Əsgər Qasım Teymurov da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Beyləqan rayonunda doğulub boya-başaya çatıb. Nizam-intizamlı, verilən tapşırıq və göstərişləri vaxtında və dəqiq icra edən bir hərbi qulluqçudur. Bölmənin ən bacarıqlı sürücülərindəndir.

Qasımın idarə etdiyi avtomobil daim döyüş növbətçiliyində dayanır, ona görə saz, işlək vəziyyətdə olmalıdır. Əsgər Teymurov bu işin öhdəsində həmişə məhərtlə gəlir və heç vaxt ona irad tutulmur.

Bu bölmədə hər kəs döyüş tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Kollektiv xidmətinə işgüzar münasibət göstərəndə nəticələr də ürəkəcan olur...

**Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"**



komandanlıqla tabelikdəki bölmələr arasında davamlı əlaqənin saxlanması üçün növbəyə gedən mexanik-telefonçular, teleqrafçılar hər dəfə ciddi təlimatlandırılırlar.

İlin əvvəlindən, digər hərbi hissələrdə olduğu kimi, burada da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına müvafiq olaraq rabitəçilər gündəlik tapşırıqları yerinə yetirirlər. Şəxsi heyət həm döyüş növbəsi aparır, həm də təlim-tədris prosesində peşə vərdişlərinə yiyələnirlər.

artıq vacib və zəruridir. Bölmələrlə davamlı əlaqə saxlayan mexanik-telefonçular döyüş növbəsində dayanır, rabitənin davamlılığını təmin edirlər.

- Bizə həvalə edilmiş bütün texnika və vasitələr işlək və saz vəziyyətdədir, - zabit Mahmudov bildirir. - İstər radio, istərsə də kabel xətti vasitələrində çalışan şəxsi heyət gündəlik dərslərdə məşqlər edir, rabitə əlaqəsinin təmin edilməsində öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən, əsgərin döyüş hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Döyüş hazırlığının yüksəldilməsinə önəm verən Müdafiə Nazirliyinin rəhbərliyi hər zaman şəxsi heyətlə keçirilən dərsləri də diqqətdə saxlayır. Sıra hazırlığı, taktiki və atəş hazırlığı ilə yanaşı, ictimai-siyasi hazırlıq dərsləri də əsgərlərin döyüş ruhunu artırır.

Bu yaxınlarda Silahlı Qüvvələr üzrə keçirilən "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu" yarışının təşkil edilməsində məqsəd, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, tutduğu vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçunun tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir olmasını və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasını təmin etməkdir. Silahlı Qüvvələrdə döyüş hazırlığını yüksək səviyyədə saxlamaq dövlətçiliyin tələbidir.

Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ictimai-siyasi hazırlığın əhəmiyyəti danılmazdır. Məlum olduğu kimi, şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsi ictimai-siyasi hazırlıqdan keçir.

2017-ci ilin hazırlıq planına uyğun olaraq, mayda Silahlı Qüvvələr üzrə keçirilən "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu"nun müəyyən edilməsi yarışında birinci yeri tutan bölüyün

Mənəvi-psixoloji hazırlıq yüksək səviyyədə təşkil edilir



şəxsi heyəti ilə yaxından tanış olduq.

Divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Elxan İmranov bildirdi ki, bir bölməmiz əsgər qrupu ilə keçirilən ictimai-siyasi hazırlıq dərslərində daha çox fərqlənməyi bacardı: "Batəreyamız həm birlik daxilində, həm də Silahlı Qüvvələrdə keçirilən yarışda birinci yeri çıxdı. Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin yüksək rütbəli zabitləri təşkil etdiyimiz açıq dərslərdə iştirak etdi. Videogörüntülərlə və əlavə materiallarla təmin edilən həmin ictimai-siyasi hazırlıq dərsləri rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Odur ki, qrupumuz Silahlı Qüvvələrdə "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu" elan edildi. Bu dərslərdə fərqlənlər

dən qrup rəhbəri leytenant Elməddin Vəlicanov, əsgərlər Fuad Əbdürrəhimov, Mirağa Hüseynov, Qurban Musayev və mən hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunduq".

- İctimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin döyüş ruhunun artırılmasında mühüm əhəmiyyət kəsb edir, - deyə kapitan İmranov sözlünə davam etdi. - Hər dəfə çalışırıq ki, keçirilən dərslərdə tarixi qəhrəmanlarımız, torpaqlarımızın müdafiəsi zamanı rəşadət göstərən hərbi qulluqçularımız, Milli Qəhrəmanlarımız, dövlət və dövlətçiliyimizin qorunması yolunda xidmət göstərmiş Ümummilli Liderimizdən misallar götürək, onların şərəfli ömür yoluna işıq salaq. Aprel döyüşləri də sübut etdi ki, qəhrə-

manlarımızın keçdiyi yolu şərəflə davam etdirən minlərlə hərbi qulluqçumuz var. Onların qarşısında bir məqsəd durur: torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbi qulluqçularımızın yolunu inamla davam etdirmək və bununla da Ümummilli Liderimizin əsasını qoyduğu yolun yolçuları olmaq.

Bakı İqtisad Universitetinin məzunu olan əsgər Fuad Əbdürrəhimov bildirdi ki, ictimai-siyasi hazırlıq dərsləri həftədə iki dəfə keçirilir. "Bu dərslərin böyük əhəmiyyəti var. Orta və ali təhsil aldığım zaman tariximiz haqqında öyrəndiklərimə baxmayaraq, hər zaman yeni nəşə öyrənirəm."

Əsgər Mirağa Hüseynov da ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyətini qeyd edərək dedi

ki, Vətənə əsgər olmağına çox sevinir. Günlər keçdikcə ordu heyətinə alışdığını bildiren həm-söhətim zabitlərin, komandirlərin zəhməti hesabına hərbi bilikləri mənimsədiklərini dedi. Sözlünün davamı olaraq qeyd etdi ki, Vətənə canla-başla xidmət etmək, torpaqlarımızın keşiyində durmaq onun müqəddəs borcudur: "Hər kəs Vətəni sevməlidir. Çünki Azərbaycan babalarımızın və atalarımızın da doğulduğu məkandır. Bir əsgər olaraq hər birimiz Vətənimizin tarixini bilməli, torpaq uğrunda canımızı fəda etməliyik".

Komandanlıq tərəfindən fəxri fərmanla təltif olunan əsgər Qurban Musayev Vətəni, doğma yurdu, torpaqlarımızı qoruduğundan şərəf duyduğunu bildirdi: "Hər bir vətəndaşın əsas borcu Vətəni sevməkdir. Hər birimiz Vətənimiz Azərbaycanın fədakar övladı olmalıyıq. İctimai-siyasi hazırlıq dərslərinin hesabına ümummilli dəyərlərimizi daha dərinləndiririk. Sevindirici haldır ki, batəreyamız ən yaxşı ictimai-siyasi qrup seçildi və dostlarımız, komandirlərim fəxri fərmanla təltif edildilər. Bu qələbədə şəxsi heyətin hər bir üzvünün gərgin əməyi var. İnanıram olar ki, çəkilən bütün zəhmət bizi böyük Qələbəyə yaxınlaşdırır".

Əsgərlərlə söhbətdən sonra bir fikir düşüncələrimizə hakim olur: bu əsgərlər tezliklə Azərbaycan xalqına Böyük Qələbənin sevincini bəxş edəcəklər!..

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

"Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarında iştirak edəcək Azərbaycan hərbiçiləri Qazaxıstana yola düşüblər

"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində keçiriləcək "Snayper həddi" və "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

28 iyul 2017-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərlı, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

"Atamın yolunu davam etdirirəm"

Rəfael Səfərov 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. Ailənin tək oğludur. Erkən yaşlarından hər bə maraqlı göstərmiş. Atasını Tapdıq Səfərov Vətənin ağır günlərində könüllü olaraq Ağdam döyüşlərində iştirak edib. Onda Rəfael orta məktəbin ibtidai sinfində təhsil alırdı. Atasının mülki həyatını sənəq həyatı əvəz etmişdi. Hər dəfə evə gələndə Rəfaelin başına siqal çəkər, "Böyüyəndə sən də Vətən keşikçisi olacaqsan" deyərmiş. Rəfael atasının hərbi formasına maraqla baxar, özünü onun yerində hiss edərdi.

Rəfaelin 11 yaşında atası Ağdam rayonunun Güllücə kəndində gedən döyüşlərdə şəhid oldu. Həmin gündən atasının yolunu davam etdirmək qərarına gəlir.

Mingəçevir şəhərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan 1 sayılı orta məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərdə, hərbi idman oyunlarında fəal iştirak edirdi. Bir dəfə inşa yazanda gələcəkdə zabit peşəsinə yiyələnəcəyindən, atasının yolunu davam etdirəcəyindən bəhs edib. Məqsədinə nail olmaq üçün 2001-ci ildə orta təhsilini müvəffəqiyyətlə bitirən Rəfael ulu öndər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali hərbi məktəb həyatı onu daha da mətinləşdirib, zabit peşəsinin sirlərinə dərinləndirib. Ata nəsihəti, ata öyüdü həmişə həyat meyarına çevrilib.



2005-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə bitirdi və ona leytenant rütbəsi verildi. O gün həyatının unudulmayan, tarixləşən günü oldu. Təlim kursunu da yüksək göstəricilərlə başa vurdu və "N" hərbi hissəsinə taqım komandiri təyin olundu. İlk günlərdən göstərilən etimadı doğrultmağa çalışan Rəfael vətənpərvər zabit kimi tanındı. Tabeliyindəki şəxsi heyət döyüş tapşırıqlarına müntəzəm əməl etdi. Həmişə öncüllər sırasında oldu. Komandanlıq tərəfindən bir neçə dəfə fəxri fərmana, qiymətli hədiyyələrə layiq görüldü.

Cəbhə bölgəsində xidmət edəndə də həmişə göstərilən etimadı doğrultdu. Təlimlər, məşğələlər zamanı yüksək döyüş hazırlığı nümayiş etdirirdi. Xeyli vaxtdır ki, cəbhə bölgəsində xidmətinin davam etdirir, ona məsuliyyətli vəzifə etibar olunub. Ordu həyatının əsası olan döyüş hazırlığının

yüksəldilməsində xidmətləri həmişə yüksək qiymətləndirilir. Şərəfli zabit ömrü yaşayan Rəfael Səfərov deyir:

- Atam döyüşdə şəhid olub. Zabit olacağımı qarşıma məqsəd qoymuşdum. Zabit peşəsinə yiyələndim. Qürur hissi keçirirəm ki, Azərbaycan zabiti adını daşıyıram və atamın müqəddəs arzusunu gerçəkləşdirmişəm. Vətənimizin ərazi bütövlüyünü bərpa etmək bizim üzərimizə düşür. Bu vəzifəni yerinə yetirəcəyik. Qələbə günümüzdə atamın, şəhidlərin ruhları da şad olacaq. Bu böyük missiyanı respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında mütləq həyata keçirəcəyik.

Zabit qazanılan nailiyyətlərdə şəxsi heyətin hər bir üzvünün xidmətinə xüsusi vurğulayır. Birlik olmasa, yüksəlişə nail ola bilməzsən. Zabitlər Tural Bəşirov, Niyazi Rüstəmov, Tural İsayev və başqaları da vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.

Silahlı Qüvvələrin yubileyi, "Qüsursuz xidmətlərə görə" medalları ilə təltif olunub. O, ucalığa aparan yolda inamla addımlayır. Xoşbəxt ailə başçısıdır. Tapdığı 4 yaşı var, Davud hələ körpədir. Kim bilir, bəlkə Tapdıq da babasının, atasının davamçısı olacaq, ömrünü Vətənə həsr edəcək.

...Rəfael atasının yolunu davam etdirəcəyinə görə taleyindən razıdır.

**Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"**

Əsgər məktubu**“Vətən torpağının keşiyindəyəm!”**

"Azərbaycan Ordusu" qəzetində dərc olunan əsgər məktublarını oxumaq bütün əsgər yoldaşlarım kimi mənə də hər zaman xoş hisslər aşılayır. Mən də ailəmə yenə məktub yazmaq istədim. Əgər bu məktubu doğma qəzetimizdə dərc etsələr, onu bütün əsgər valideynləri oxuyacaq. Bu isə mənə daha da həvəsə gətirər. Düşündüm ki, "Azərbaycan Ordusu"nın əməkdaşları bizimlə görüşə gəldikdə məktubu onlara verəcəm. Və bu gün onlar hərbi hissədədir. Məktub yazmaq istədiyimi bildirdim. İstəyimi xoş təəssüratla qarşılayan qəzetin əməkdaşı mənə qələm və dəftər verdi. Tənhalığa çəkilib düşüncələrimi qələmə aldım.



Salam, ana. Necəsən? Bilirəm, indi mənim otağım da əyləşibsen, Vətənə sədaqət andı içdiyim günü birlikdə çəkdiyimiz şəkli-mi qarşına qoyub məktubumu oxuyursan. Heç kəsə bildirməsən də, ürəyində ayrılıq həsrəti var. Narahat olma, mən uzaqda deyiləm. Əsgər formasında kimi görürsənsə, hamısı mənəm. Çünki o formanı daşıyanların hamısı bir məqsəd üçün yaşayır, nəfəs alır - Vətənin keşiyində dayanmaq, torpaqlarımızı müdafiə etmək...

Mən çox yaxşıyam. Xidmətə ilk gələn günlərdə bəzən çətinliklərim də olurdu. Amma indi çoxlu silahdaşım, dava dostlarım var. Dava dostu deyəndə ürəyi-

nə başqa fikirlər gətirmə, əziz anam. Bizim bir davamız var - Qarabağı düşməndən azad etmək uğrunda döyüş. Dostlarımızla birgə gündəlik məşğələyə gedirəm, növbətçi çıxıram, bir süfrədə nahar edirik, maraqlı günlərimizdən danışır, sirlərimizi bölüşürük. Hə, yemək demişkən, bilirəm, bütün əsgər anaları kimi sən də daim düşünürsən ki, görəsən, oğlun nə yeyir, nə içir. Narahat olma, ana, burada hər cür şərait yaradılıb. Biz burada da ana əllərindən qidalanırıq. Ağ xalaltı qadınlar eynilə evdə olduğu kimi dadlı yeməklər bişirir, milli mətbəximizin gözəl təamlarından hazırlayırlar.

Xidmətimi uğurla davam

etdirirəm. Gənc əsgər hazırlığından sonra artilleriya bölməsinə təyin olundum. Burada həvəslə xidmət edir, öhdəmə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirirəm. Vətənimizə layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm. Ən böyük arzum əsgəri xidmətimə layiqincə başa vurub sizlərin yanına başıuca qayıtmaqdır. Buna görə də əsgəri xidmətdə hərbi biliklərə dərinlən yiyələnirəm. Savadlı komandirimiz bizə döyüş hazırlığından, taktiki hazırlıqdan dərslər keçir. Artilleriyanın sirlərinə yiyələnib, silahlardan istifadə etmək bacarığı qazanmışam. Ordumuza layiq əsgər olmaq istəyirəm.

Ana, atam necədir? Hə-

mişə mənə və qardaşıma Kəlbəcərdən danışdı. Onun gözəl təbiətindən söz açanda, köhnə fotosəkillərə baxanda gözləri dolardı. Ali Baş Komandanımız döyüş əmri versə, torpaqlarımızı işğalçılardan təmizləyəcəyik və Kəlbəcər də azad olunacaq. Həmin vaxt atamın gözündəki sonsuz sevinc hissini görmək, atababa torpağına birlikdə qədəm qoymaq mənim üçün ən ulvi hiss olacaq. Məni xidmətə yola salanda qulağıma dediyi sözü heç vaxt unutmaram. "Oğul, sən Azərbaycan Ordusunun əsgərisən. Başını dik tut. Nə düşməndən, nə də onun atacağı güllələrdən heç vaxt qorxma." Atamın bu sözləri təkcə xidmət müddətində yox, ömrümün axırınadək mənim şüarım olacaq. Atama de ki, hər yerdə qürurla deyə bilərəm ki, Azərbaycanın güclü ordusu və ordumuzun vətənpərvər döyüşçüləri var.

Bacılarım, qardaşım, qonşumuz - Süleyman, Nurəddin, Sahil necədir? Onlara da salam de. Məktubumu bacımın oğlanlarına da oxuyarsan. Onlar da bir vaxt ordumuzun əsgərləri olacaqlar. Ana, nəvələrinə ordumuzun gücündən, Mübarizin, Fəridin, Çingizin və başqa şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışın. Qoy bilsinlər ki, güclü, qüdrətli ordumuz var. Bu ordunun əsgəri olmaq isə ən böyük fəxrdir.

Ana, səndən bir də xahiş edirəm: məndən nigaran qalma. Mən müqəddəs Vətən torpağının keşiyindəyəm və çox bəxtəvərəm. Özündən muğayat ol. Hələlik...

**Əsgər
Elcan VƏLİZADƏ**

Xəbərlər:**hadisələr, faktlar**

Yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbiçiləri xəsarət alıblar

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində erməni hərbiçiləri xəsarət alıblar.



Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus "Ural" markalı yük avtomobili dağ yolunda aşılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hərbiçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobil ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtiç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər



Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir ümumi terrorçular siyahısını genişləndiriblər. Siyahıya Qətərin dəstək göstərdiyi daha doqquz adamın adları əlavə olunub.

Adları siyahıya daxil edilənlər Qətər, Küveyt, Liviya və Yəmənin vətəndaşlarıdır. Xatırladaq ki, "ərəb dövlətləri" iyunun 5-də Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Sonra terrorçuların ümumi siyahısı tərtib edilib və siyahının yeniləməsi istisna olunmayıb.

"Taliban"ın hərbi bazaya hücumu nəticəsində azı 40 hərbi öldürülüb

Əfqanıstanın Qəndəhar əyalətində "Taliban" hərəkatı yaraqlılarının hərbi bazaya hücumu nəticəsində azı 40 hərbi həlak olub, çox sayda əsgər yaralanıb.



İnsident dünən axşam saatlarında Hakrez bələdiyyəsində baş verib. Döyüş təxminən 5 saata yaxın davam edib.

Telekanalın məlumatına əsasən, hökumət hadisəni hələ ki, şərh etməyib.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban" hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da fəallığı artırıb.

Fransada meşə yanğınları səbəbindən 10 min insan təxliyə olunub



İyulun 26-na keçən gecə Fransanın cənubunda yeni təbiət yanğınları səbəbindən 10 min insan təxliyə olunub.

Bu ərazidə yanğınların sahəsi 400 hektaradək genişləyib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən alov gecə yarısından etibarən Var departamentinin Lond-le-Mor və Kap Benat yaşayış məntəqələri yaxınlığında yayılmağa başlayıb.

Fransanın cənub-şərqində tüğyan edən meşə yanğınlarının miqyası artaraq 3 min hektarı ötürüb. Fransa hökuməti yanğınlarla mübarizəyə iki əlavə təyyarə ayırması üçün Avropa İttifaqına müraciət edib. Hazırda alovla mübarizəyə 19 xüsusi təyyarə və yanğınsöndürmə xidmətinin iki mindən çox əməkdaşı cəlb olunub.

**AZƏRTAC-ın
materialları əsasında**

Yeni kitablar**Vətənpərvərlik hissini coşdurən kitab**

Ordumuzun uğurla hərəyata keçirdiyi aprel döyüşləri haqqında dəyərli kitablar yazılır. Şairlər, yazıçılar tez-tez bu mövzuya müraciət edirlər. Nəşr olunmuş kitabları vərəqlədikcə əsgərlərimizin qəhrəmanlığı və igidliyi bir daha gözlərimiz qarşısında canlanır.

Aprel əməliyyatlarında şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun döyüş yoluna həsr olunmuş "Murov qartalı" adlı kitab işıq üzünə görüb. Onu oxuduqca belə cəsur bir qəhrəmanla fəxr edib öyünürük. Nəfis şəkildə nəşr olunmuş kitabda həyatını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mərdlik və mübarizlik nümunəsi göstərən, hələ sağlığında haqqında əfsanələr yaranmış igid kəşfiyyatçının keçirdiyi döyüş yollarının ayrı-ayrı epizodları əksini tapıb.

Kitabın müəllif-tərtibçiləri

ri Elşən Əliyev və Elxan Salahov keçən ilin aprelinde Qarabağda Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatının qəhrəmanlarından olan kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun iştirak etdiyi bir sıra döyüş əməliyyatları barədə söhbət açırlar. "Murov qartalı" igid zabitin həyat və döyüş yolundan bəhs edən öçerklərdən ibarətdir. Müəlliflər qəhrəmanı yaxından tanıyanların xatirələri işığında bu yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıblar. Çalışqanlıq bəhrəsini verib. Müəlliflər məqsədlərinə nail olublar.

Kitabda maraqlı və diqqətçəkən materiallar kifayət qədərdir. Topluda yer almış öçerklərin birində mürəkkəb və sıldırım dağ yolları ilə düşmən arxasına keçən, 11 gün ölüm təhlükəsi ilə üz-üzə qalaraq üç ermənini girov götürən, sağ-salamat geri qayıdan hərbiçilərin şücaətindən danışılır. Həmin müddətdə kəşfiyyat dəstəsinin üzvləri

olmazın məhrumiyyət və çətinlikləri ilə üzleşsələr də, 80 kilometrden artıq yol qət edərək qarşılarında dayananan tapşırıqları bacarıqla yerinə yetiriblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, hərbi xidmətdə olduğu 20 ildən artıq müddətdə Raquf Orucov həmişə əməliyyatlardan uğurla geri döndürdü.

Cəbhənin ən çətin və mürəkkəb istiqamətində - Murovdağda xidmət edən Raquf Orucovun igidliklərini saymaq, yazmaq qurtaran deyil. Bu cəsur zabitin iştirak etdiyi əməliyyatlar barədə onunla birgə xidmət etmiş hərbiçilərinin xatirələri də kitabə daxil edilib. Bununla yanaşı, topluda yer alan ötən ilin aprel-avqust aylarında Raquf Orucov haqqında bir sıra nüfuzlu qələm sahiblərinin çap və elektron mediada dərc etdikləri məqalə və öçerklər də öz əksini tapıb. Şəhid zabitin həyat yoldaşı Şevinc Orucovanın yazdığı olduqca təsirli esse və xatirələr bunların arasında xüsusiyer tutur.

"Murov qartalı" kitabında

igid kəşfiyyatçının müxtəlif illərdə çəkdiyi, həmçinin onun xatirəsinə həsr olunmuş anım tədbirlərində lentə alınmış şəkillərdən ibarət 32 şəhifəlik foto-album qəhrəmanın həyatının müxtəlif anlarını əks etdirir. Kitab ölkəmizin inşaat sektorunda uzun illərdən bəri səmərəli fəaliyyəti ilə seçilən "Azimport" MMC-nin maddi dəstəyi ilə işıq üzünə görüb.

Qəhrəmanın və onların əməlləri heç vaxt unudulmur. Əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucov xidmət müddətində çoxlu mərdlik və igidlik göstərərək, hərbiçilər arasında böyük hörmət və nüfuz qazanıb. "Murov qartalı" Azərbaycanın hərbi tarixində şərəfli yer tutan aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn cəsur zabitin kəşfiyyatçı ömrünü əbədiləşdirən dəyərli nümunələrdən biridir. İnanırıq ki, aprel döyüşlərinin qəhrəmanlarından hələ bundan sonra çox bəhs olunacaq. Bu yazılan kitablar isə gənc nəslin vətənpərvərlik hissələrini daha da coşduracaq.

Vahid MƏHƏRRƏMOV

Bir nənə tanıyıram. Saçlarının ağılığı, baxışlarının duruluğu, kəlmələrinin şirinliyi anamı xatırladır. O illərdə anamın əlləri saçlarımda gəzişəndə elə bilərdim dünya mənimdi...

Uşaq olanda anamdan soruşmuşdum ki, dava nədi? Bir anlığa duruxub göy üzünə baxmışdı. Sonra məni başına basmışdı, göz yaşları kürəyimi islatmışdı. "Allah, Allah, bu yaşda uşaq da davanın nə olduğunu bilmək istəyir..." - iki qaradaşı müharibədən qayıtmamışdı...

Müharibə illərinin uşaqları yaşından tez böyüyür. 26 ildə davanın nə olduğunu uşaqlar da bilir. Uşaqların indi belə soruşu olmur. Müharibənin ağrı-acılarına nəvələr də yaxşı bələddi. Anama oxşayan Sənəm nəninin nəvəsi də müharibə sıxıntılarını çəkib. Atasını şəhid olub Həmidin. Həmid ata üzünü görməyib...

Uşaqlığında Həmid anasından, nənəsindən soruşub: "Atam hanı?". Anası nənəsinə baxıb, nənəsi anasına, Həmid gah anasına, gah nənəsinə. "Davadadı, a bala. Dava qurtaranda gələcək..." - nənə göz yaşlarını kirpiklərində donduraraq belə deyib. "Dava nə vaxt qurtaracaq?" - Həmidin soruşu cavabsız qalıb...


Sənəm ana qəhərlənir də, qürurlanırdı da:

- Həmid indi hərbi xidmətdədi. Əsgərdi. Gəndə anasına da, mənə də, qonşumuz Səməd kişiye də dedi ki, şəhidlərimizin qisasını alacağıq. Torpaqlarımızı işğaldan azad edəcəyik...

Həmidin kəlmələri dərdini yüngülləşdirib. O gün elə bilib ki, oğlu Sərxan sağdı. O gün elə bilib ki, Həmidə Sərxan da xeyirdua verir...
Nənə söhbətçil nənədi.

Ovqat

Nənələr nə deyir?



Kəlbəcərdən necə gəldiklərimizdən, necə məskunlaşdıqlarından danışır. "Sərxanın atası döyüşlərin sırasında idi. Yaralandı, müalicə olundu, yenə döyüşdü. İşğaldan iki ay əvvəl şəhid oldu. Sərxan məktəbi qurtardı, dolanışığına kömək etdi. Evləndi. Evdə qərar tuta bilmədi: "Atamı əvəz edəcəm" - dedi. Yenidən hərbi xidmətə qayıtdı. Həmin gün yağış yağdı. Böyük yola çıxıb gözden itənəcn evə qayıtmadım. Tamam islanmışdım. Nə biləydim ki, beş aydan sonra ürəyimi dərd isladacaq. Bizi dərdə salanların dərdə düşəcəyi günün intizarındaydıq..." - bir anlığa duruxdu. Baxışları göy üzünə dikildi...
"Həmid böyüdü, boya-başa çatdı. Atasına oxşayır balam. Boy-buxunda da, ağıl-kamalda da, qeyrətdə-təpərdə də..." - kəlmələri düz-əməlli anlayana eşitdiklərim ürəyimin döyüntülərinə qarışdı: "Oğul böyüdü, ki, torpaqlarımızı işğaldan azad etsinlər. Döyüşlərdə oğul itirən analar "Təki Vətən yaşasın!" deyirlər. Biri də mən. Vətən olmayandan sonra o oğul nəyə lazım idi, biz nəyə lazım idi" - nəninin düşüncələrini nur əvəzi gözümə sürtmək istədim...
- "Açıq qapı" günündə Həmidin yanına mən də gedəcəkdik. Qocalığı Allah kəssin, xəstələndim, gedə bilmədim. Deyəcəklərim vardı...
- Həmidə nə deyəcədin, ay ana? - soruşdum. Bu, adi sorğu deyildi. Nənələrin nəvələrə ismarıcı kimi eşidəcəyim kəlmələrin işığını hiss edirdim. Hiss etdiyim işığın içindən döyüş növbətçiliyinə gedən Həmidin qətiyyəti aydınlığıyla görünürdü. O qətiyyətdə Mübarizlik, Samidlik, Muradlıq, Çingizlik vardı...
- Dediklərini edin deyəcəkdim. Deyəcəkdik ki, ordumuz güclüdü, sən də belə bir ordunun əsgəri olmağınla qürurlanırsan. O qüruru da silaha çevirir, torpaqlarımızı işğaldan azad edin. Bir də deyəcəkdik ki, mənə Vətənin hər qarışı əzizdi. Ata yurdu, doğma yurd ayrı şeydi, a bala. Rəhmətlik Səməd Vurğunun bir şeirini xatırladacağdım: "Qürbət yerdə can vermərəm ölümə". Son nəfəsim yurduma qismət olsun. Mənim kimilərini intizardan qurtarın..."
Nənələrinizi sənə bu intizardan qurtaracaq, Sənəm ana. Hərətli nənələrin hamısı bacındı, əsgərlərimizin hamısı nəvədi.
Həmidə xitabən "Siz Azərbaycan əsgərisiniz! Nənələri murazına siz çatdıracaqsınız, siz!" - deyirəm...
Sənəm ana qəhərlənərsə "Əsgərlərin hamısını nəvəm bilirəm. Nənələrimə Alxanlıda qətlə yetirilən Zəhranı da xatırladım, o zavallı südəmərin də qisasını alın deyirdim. Onsuz da qisas qiyamətə qalmır. Tezleşdirin. Bu payız intizarımızın son payızı olsun..." - deyirdi. Mütləq deyirdi. Qəhər imkan vermədi; daş-daş dikəldiyi evi düşmüşdü yadına, söndürülmüş ocağı yadına düşmüşdü...
...Anam deyirdi: "Yağdı tərənəndə qılinc sıyırmayan oğul say artırdı". Sənəm ana deyir ki, Vətənin dar günündə barmağı tətik sıxmayan oğul baş töhməti. O vaxtlar anamın dediklərini indi Sənəm ana deyir:

...qana qan,
Görk olubdu qana qan.
İgid oğul bilir ki,
Qana - qandı, qana - qan!..

...Nənələr nəvələrə torpaqlarımızı işğaldan azad edin deyir!..

Rəşid HÜSEYNOV,
eməkdər jurnalist

İdman

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk turunda 29 qarşılaşma oynanılıb

İyulun 27-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Gün ərzində ümumilikdə 29 qarşılaşma oynanılıb.

Azərbaycan təmsilçisi "Qəbələ" səfərdə Yunanıstanın "Panationaikos" klubuna minimal hesabla məğlub olub - 0:1. Yerli futbolsevərlər üçün maraqlı olan digər qarşılaşmada isə İstanbulun "Fənerbağça" komandası səfərdə Avstriyanın "Şturm" komandasını 2:1 hesabı ilə məğlubiyətə uğradıb.

Azərbaycan idmançısı Avropa Olimpiya Festivalının gümüş medalını qazanıb



Macarıstanın Dyop şəhərində yeniyetmələrin Avropa Olimpiya Festivalı start götürüb. Festivalın proqramına daxil olan cüdo yarışlarında ölkəmizin yığma komandası da iştirak edir.

Festivalda Azərbaycan komandasının tərkibində ilk uğur qazananlardan biri "Judo Club-2012" idman klubunun yetirməsi Vüsalə Kərimova olub. Yarışların birinci günündə o, 40 kiloqram çəki dərəcəsinə mübarizədə Fransa və Rusiya cüdoçularına qalib gəlib. Hələdici görüşdə Belçika idmançısı Jente Verstraytene məğlub olaraq Avropa Olimpiya Festivalının gümüş medalına layiq görülüb.

Atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə - iyulun 28-də qrup yarışlarına start verilib.

Mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub. Çempionatda 10 metr məsafədəki hədəfə tütənglə atəş açma yarışında Nəzrin Salamzadə, tapança ilə atəş açmada isə Leyla Mirzəzadə hədəfi dəqiq nişan almağa çalışacaqlar. Zərifə Kazımova isə 25 metr məsafəyə tapança ilə atəş açma yarışında ölkəmizi təmsil edir.

Daha bir maraqlı mübarizə isə qrup oyunlarında gözlənilir. Əli Hüseynli, Aydan Camalova, Tamer Məmmədov, Şəfəq Əmrahova stend atıcılığı üzrə komanda yarışında mübarizə aparırlar.

Gimnastların Dünya Oyunlarında gümüş medal qazanıblar



Polşanın Vroslav şəhərində Dünya Oyunları çərçivəsinə gimnastika yarışlarında batut və tamblinq üzrə millimizin üzvləri çıxışlarını yekunlaşdırıblar.

Millimizin hesabına gümüş medalı sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makşarova cütünü yazdırmağa müvəffəq olub. Təsnifat mərhələsindən beşinci yerlə finala keçən qızlarımız, yekun mərhələdə daha qüsursuz çıxış nümayiş etdirərək 46.250 xalla fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Oyunlarda daha bir debüt çıxış edən tamblinq üzrə yeganə təmsilçimiz Mixail Malkin olub. Final mərhələsinə adlamağı bacaran idmançımız yekunda 67.200 xalla 5-ci yerdə qərarlaşıb.

AZƏRTAC-ın materialları əsasında

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmov Fəyyaz Şahbaz oğluna verilmiş şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Hərbi ənənələr, yeniliklər

RT-20 snayper tüfəngi

RT-20 snayper tüfəngi Xorvatiyada istehsal olunur. Dəqiq və güclü silahdır. Əsas üstünlüyü digər iri kalibrli snayper tüfənglərində olduğu kimi, güclü döyüş sursatına malik olmasıdır. Onun adı göstərir ki, RT qısaltılmış halda "Rucni Top" deməkdir. Tərcüməsi - "əl topu". Güllələri də adi deyil, zenit HS 404 top sursatlarının analoqudur. Onun döyüş sursatlarının

nomenklaturası lazımı qəddər genişdir. Lakin daha geniş yayılanı mərmifüqas, zirehdələndirici və zirehdələndirici variantlarıdır. Güllənin çəkisi 130 qram, sürəti saniyədə 830 metrdir. Tüfəngin təchiz olunmamış halda çəkisi 19,2 kiloqram, uzunluğu 1330 millimetr, lüləsinin uzunluğu 920 mm-dir. Tüfəng sadə uzununa sürüşən çaxmaqlı sxemdə ha-



zırlanıb. Tüfəngin iki qatlanan dayağı vardır. Optik nişangahla təchiz olunub və reaktiv borunun yanında qabaq hissədə bərkidilib. Snayper tüfənginin atəş uzaqlığı 1500 metrdən çoxdur.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144.
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

baş leytenant
Ceyhun CƏFƏRLİ

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində səhifələndirilib "Hərbi nəşriyyat"ın mətbəəsində hazır diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir, təqdim edilən yazılar müəllifə qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 323

Nüsxə 4600